

MasterFinish® 202

Solvent əsaslı, istifadəyə hazır, qəlib ayırıcı vasitə

MATERIALIN TƏQDİMƏTİ

MasterFinish® 202, hava boşluqsuz, eyni mənşəli, hamar beton səthi əldə etmək və qəlibdən betonun asan şəkildə ayrılmasını təmin etmək məqsədilə hazırlanmış qəlib ayırıcı vasitədir. Qəliblərin səthinə **MasterFinish® 202** püskürtmə üsulu ilə çəkirlər.

MasterFinish® 202 qəlibdən tez çıxardılmasını və əldə olunan beton səthinin təmizliyini təmin etmək üçün, tökülmə üsullu betonlarda istifadə olunan taxta, dəmir və plastikdən hazırlanmış müxtəlif səthə malik qəliblərə çəkmək üçün xüsusi hazırlanmış tərkibdir.

TƏTBİQ SAHƏSİ:

- Armaturlu beton istehsalında.

ÜSTÜNLÜKLƏRİ

MasterFinish® 202 emal olunmuş beton səthlərinin qəlibdən tez çıxardılmasını əldə etmək məqsədilə sementlə kimyəvi reaksiyaya girir. Üzəri **MasterFinish® 202** ilə örtülmüş dəmir və taxta qəliblərə tökülmüş beton hamar, möhkəm və həmcins tamamlanmış görünüşə malik olur. **MasterFinish® 202** betonun işləmə xüsusiyyətlərinə mənfi təsir göstərmir və həmçinin materialın məsləhət görülən sərfi nəzərə alınarsa, qəlibə tökülən betonun yapışqanlıq gücünə və nəticədə emal edilən betonun səthinə mənfi təsir etmir.

- Suya davamlı kimyəvi;
- Betona zərər vermir;
- Qələvilərə dözümlülük;
- Taxta liflərə qarşı təhlükəsizdir, işləmə müddətini artırır;
- Tez bərkiməni təmin edir;
- İstifadəyə hazırdır.

TEXNİKİ XÜSUSİYYƏTLƏRİ

Materialın mənşəyi	Həlləyici məhlul əsaslı
Rəngi	Kəhrəba
Sıxlıq	0.825-0.850
Tərkibdə xlorun miqdarı, % (EN 480-10)	0,2%
Donma həddi	- 10° C
Alovlanma həddi	77°C

QABLAŞDIRMA

210 litrlik çəllək.

TƏTBİQ QAYDASI

Material dəmir və taxta qəliblərə beton tökülməzdən əvvəl çəkilir və beton qəlibdən çıxarıldıqdan və təmizləndikdən sonra təkrar yenə çəkilir. Əgər meşə materialları və fanerdən hazırlanmış təzə dəmir və taxta qəliblərin səthi **MasterFinish® 202** qəlibə birinci dəfə çəkdikdən sonra materialı tamamilə canına çəkərsə, onda qəlibə beton tökülməzdən əvvəl materialın təkrar çəkilməsini yerinə yetirmək vacibdir.

SƏRFİYYAT

Qəliblərin səthinin vəziyyətindən və tətbiq formasından asılı olaraq, 1 litr məhsulu soyuq mövsümdə 30-70 m²-lik, səthə çəkmək mümkündür. Nəticənin daha qənaətbəxş olması üçün yağlamanın nazik üzlük təbəqəsi şəklində həyata keçirilməsi tövsiyə olunur. Məhsul normadan artıq istifadə olunduqda, sərfiyyatın artması ilə yanaşı beton səthinin tozlanmasına və ləkələnməsinə səbəb olur. Səthin üzəri barmaqla yoxlanılmaqla, tətbiq olunan məhsul miqdarının uyğun olub olmaması müəyyən oluna bilər. Artıq həcm küreklik vasitəsilə təmizlənməklə ən effektiv nəticəni əldə etmək mümkündür.

MasterFinish® 202

Solvent əsaslı, istifadəyə hazır, qəlib ayırıcı vasitə

SAXLAMA MÜDDƏTİ

Orijinal qablaşdırmada, +5°C-dən yuxarı temperaturda saxlanılmalıdır, ağzı acılmamış qablaşdırmada saxlama müddəti 12 ay təşkil edir.

SAXLAMA QAYDASI

Materialı üstü örtulu, günəş şualarının birbaşa düşməsindən uzaq və temperatur dəyişkənliyindən qorunan yerlərdə saxlanması məsləhət görülür.

Məsuliyyət

Bu texniki sənəddə qeyd olunan məlumatlar, elmi və praktiki biliklərimizə əsaslanmaqdadır.

BASF Caspian MMC yalnız məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyır.

Məhsulun harada və nə cür istifadə olunması ilə bağlı yazılı məsləhətlər istisna olmaqla və ya səhv istismar səbəbindən yarana biləcək nəticələrə görə **BASF Caspian MMC** məsuliyyət daşımır.

Hazırkı texniki sənəd başqa yeni sənədin dərc olunduğu vaxta qədər etibarlıdır. 01/2019

BASF Caspian MMC

Fabrika: AZ 5022, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, (Bakı Quba magistralı)

Tel : (+99 418) 653 10 30, Faks : (+99 418) 653 10 31

Bakı ofisi: Xocalı pr.55, Aga Business Center, 12-ci mərtəbə

Tel : (+99 412) 585 10 30, Faks : (+99 412) 585 10 35